



Yeyin için amma israf eləməyin (Araf 31)  
Banu Atabay'ın Mütevazi Lezzetler© Azərəcə Yemək Tərifləri

## Kartof Salatı

Patates Salatası



3 Ədəd kartof  
10 Ədəd təzə soğan  
7-8 Dal cəfəri  
4 Yemək qaşığı zeytun yağı  
Yarım ədəd limon suyu  
1 Çay qaşığı kimyon  
1 Çay qaşığı duz

- # Kartoflar xaşlanır, soyulur, fındıq böyüklüyündə doğranır.
- # Üzərinə incə doğranmış təzə soğan, cəfəri əlavə olunur, qarışdırılır.
- # Quyu bir qaba zeytun yağı, limon suyu, duz qoyulur, çırpılır.
- # Bu qarışım kartoflu qarışıma gəzdirilir.
- # Ən son üzərinə kimyon səpilir, əzmədən qarışdırılır.
- # 1-2 saat dincəldirildiqdən sonra xidmət edilir.

**Not:** Kartoflar xaşlanmaqdan, qızardaraq da bu salat hazırlana bilər. O zaman içindəki zeytun yağı faizini azaldmaq lazım.